

Qloballaşma pandemiya qarşısında geri çəkilirmi?

Yaxın zamanlara qədər qloballaşma müasir dövrün ən sürətli və qarşısalınmaz bir prosesi kimi təsəvvür olunurdu. Qlobal miqyasda fəaliyyət göstərmək məqsədilə dünyada 7 mindən çox hüquqi şəxs yaradılmışdı və onlar bu gün də mövcuddurlar.

Bu hüquqi şəxslərin bir qismi beynəlxalq miqyasda tanınan, fərqli həyat və fəaliyyət sahələri üzrə aparıcı rol oynayan, siyasetdə və iqtisadiyyatda dünya birliliyi üzvlərinə istiqamət veren qurumlara çevriliblər. Onları tərəfindən ümumiləşdirilən hesabatlar və irəli sürülen ideyalar bir anda dünya ölkələrində yayılmışdır, müzakirə olunur və demək olar ki, bütün dövlətlər öz daxili və xarici siyasetlərində bu qurumlardan yayılan informasiya, təlimat və tövsiyələri nəzəra almağa çalışırdılar.

Getdikcə hər bir ölkə və onların vətəndaş cəmiyyətləri öz nəzərlərini dünyadan vahid idarəetmə mərkəzlərinə yönəldir və təbii şəkildə, məmənuniyyətlə qloballaşma axınına qoşulurdular. Bu prosesi zərərli hesab edən, onun qarşısını almağa çalışan antiqlobalistlərin vaxtaşırı olaraq təşkil etdikləri etiraz mitinqləri getdikcə güclənən qloballaşma meylləri qarşısında artıq diqqət cəlb etməyən, maraq və etimad doğurmayan sönük bir hərəkata çevrilirdi. Sanki, dünyada hamı qloballaşmaq istəyirdi və artıq belə hesab olunurdu ki, bu proses dünya birliliyi üçün ən optimal və faydalı bir prosesdir və onun alternativi yoxdur.

Əslində, bu cür düşüncənlər müəyyən mənənda haqlı idilər. Əgər, dünyadan harasında baş verməsindən asılı olmayaraq, bütün problemlərin ümumi bir həll yolu tapılırsa və dünya dövlətləri eyni dərəcədə və ortaq qaydalar əsasında çətinlikdən xilas ola bilərsə bunun nəyi pisdir ki?! 70 il davam edən qloballaşma marafonunda dünya birliliyi 2019-cu ildə "COVID-19" adlandırılın qlobal problemlə üzüldü. Bütün sürprizlə de élə buradan başladı.

Başlanğıcda son onilliklər ərzində qloballaşma nəzəriyyəcilerinin yaratdığı təsəvvürlərə səmimiyyətlə inanmış 7 milyardlıq Yer kürəsi əhalisi pandemiya qarşısında teşvişə düşmədi. Bu virusun qlobal təkliflərdən irəli gələcək ümumi tədbirlər nəticəsində tez bir zamanda aradan qalxacağına ümidi edərək bəşriyyət Ümumdünya Səhiyyə Təşkilatının çaldığı həyəcan təbilinə və onun tövsiyələrinə də laqeyd təbəssümə cavab verdi. Az sonra vəziyyətin getdikcə gərginləşməsi qlobal problemin qlobal şəkildə də həll oluna bilməyəcəyini üzə çıxardı.

Yeri gelmişkən, Ümumdünya Səhiyyə Təşkilatı ilə yanaşı, ilk həyəcan təbii çalan dövlət Azərbaycan oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında dərhal ölkə daxilində ciddi hazırlıq işlərinə başlanıldı. Azərbaycan rəhbərinin təşəbbüsü ilə Türk Şurası, Qoşulma Hərəkatına üzv dövlətlər və BMT-nin xüsusi sessiyası çərçivələrində problemin müzakirəsi təşkil edildi və ölkəmiz dünya dövlətlərini qlobal həmrəyliyi səslədi.

Bəs nədən bütün cəhdlərə baxmayaraq, dünya COVID-19 pandemiyasının qarşısının alınmasında qlobal fəaliyyət göstərə bilmedi? Onilliklər ərzində qloballaşma haqqında dayanmadan danişan və təbligat aparan beynəlxalq təşkilatlar və eləcə də bu prosesdən ən çox qazanan yüksək inkişaf etmiş ölkələr gerçəklilikdə pandemiya şəraitində gözənlənən qlobal fəaliyyətdən uzaqlaşaraq öz daxili vəziyyətinə kökləndilər.



Pandemiyanın ilk həftələrində və aylarında tibbi ləvazimatlar uğrunda əsl "dünya müharibəsi" başladı. İlk növbədə, sərhəd anlayışını artıq unutmuş avropalılar qloballaşmanın onlara verdiyi sərbəst hərəkət etmək hüququnu itirdilər. Sərhədlər möhkəmləndirilərkən formal olaraq mal və əmtəələrin sərbəst hərəkət edəcəyinə zəmanət verilsə də, reallıqda bu da həmişə mümkün olmadı. Cindən yükənib zəngin bir Avropa dövlətinə yola salınan konteynerlər elə yolda ikən daha artıq ödəniş müraciətindən də zəngin dövlətlər tərəfindən ələ keçirildi.

Talelərinin bir ittiifaqda birləşdirmiş Avropa dövlətlərinin her biri ümumi probleme birgə çərə tapmağa yox, onun yalnız öz ərazisində həlliinə qərar verdilər. Rəsmən, qloballaşma ideyasından imtina edilməsə də, ilk qlobal problem olan pandemiya şəraitində ümumi fəaliyyətdən, sanki, geri çəkildilər. Suda boğulanların xilası hamının yox, yalnız batanın özünün probleminə çevrildi.

Pandemiya uzandıqca xalqlar və dövlətlər də bir-birindən uzaqlaşmağa meylləndilər. Bugünkü peyvənd marafonu da eyni ssenari üzrə mərkəzdənqəcəma prinsipinə əsaslanmaqla davam edir. BMT Baş Assambleyasının xüsusi iclasında Azərbaycan kasib ölkələrlə zəngin dövlətlərin bərabər əsaslıda peyvəndlərə əlçatanlığının təmin olunmasına çağırış etmişdi. Lakin G-7 üzvü olan qüdrətli dövlətlər özlərinə lazım olan maksimum peyvənd sayından 3 qat artığını sıfariş etməklə, burada da öz dominantlığını göstərməyə çalışırdılar. Beləliklə, dünya əhalisinin özünün bugünü və geleceyi hesab etdiyi qloballaşmadan gözləntiləri özünü doğrultmadı.

Baş verənlər qlobal cəmiyyət və qlobal məsuliyyət anlayışlarını alt-üst edir. Artıq sayı 7 mindən çox olan qlobal təşkilatların da səsi çıxmır. Paradoks da elə bundadır. Qloballaşma xoş günlərin xülyası idimi, yoxsa dahi İmanuel Kant dünya inkişafının dialektik qanunauyğunluğunu düzgün təyin etməmişdi?

Hər halda, Kant dünya birliliyinin çoxluqlardan vahidə doğru inkişafını labüb hesab etməkdə haqlı idi. Sadəcə, bu gün qloballaşmanın yuxarı dünyası inkişaf etdirmək istəyənlərin əlində yox, qloballaşmadan istifadə edərək dünyani daha çox öz təsiri altına almağa çalışanların əlindədir. Ona görə də qlobal cəmiyyət qlobal böhran qarşısında bu qədər aciz qalıb.

**Cavanşir FEYZİYEV,
Milli Məclisin deputati, fəlsəfə doktoru**